

**AZƏRBAYCAN RESPUBLİKASININ  
AUDİTORLAR PALATASI ŞURASININ  
QƏRARI**

Bakı şəhəri

№ 231/5

25 aprel 2012-ci il

“Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit standartlarının tətbiqi problemləri” kitabının paylanması barədə

Azərbaycan Respublikası Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqı tərəfindən “Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit standartlarının tətbiqi problemləri” mövzusunda 2011-ci il 15-17 sentyabr tarixində birgə keçirilmiş Mühasiblərin və Auditorların III Avrasiya Forumunun materiallarının nəşr etdirilmiş kitabının paylanması barədə məlumatı müzakirə edərək, Auditorlar Palatasının Şurası

**QƏRARA ALIR:**

1. “Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit standartlarının tətbiqi problemləri” mövzusunda keçirilmiş Mühasiblərin və Auditorların III Avrasiya Forumunun materiallarının nəşr etdirilmiş kitabı bəyənilsin (əlavə olunur).

2. “Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit standartlarının tətbiqi problemləri” mövzusunda keçirilmiş Mühasiblərin və Auditorların III Avrasiya Forumunun materiallarının nəşr etdirilmiş kitabının Palatanın üzvü olan hər bir auditor təşkilatına və sərbəst auditorlara 1 (bir) nüsxə, Auditorlar Palatasının Şura üzvlərinə və struktur bölmələrinin hər birinə 1 (bir) nüsxə, Palatada daimi fəaliyyət göstərən komissiya rəhbərlərinin hər birinə 1 (bir) nüsxə, Palatanın kitabxanasına 2 (iki) nüsxə, Palatanın arxivinə 2 (iki) nüsxə, Palatanın əməkdaşlıq sazişi olan yerli təşkilatların hər birinə 1 (bir) nüsxə, Azərbaycan Dövlət İqtisad Universitetində yaradılmış xüsusi auditoriya üçün 2 (iki) nüsxə, habelə iqtisadiyyatla bağlı dövlət və mərkəzi icra hakimiyyəti orqanlarına 1 (bir) nüsxə, iqtisadiyyat yönümlü ali məktəblərin kitabxanalarına və M.F.Axundov adına Mərkəzi Dövlət kitabxanasına 2 (iki) nüsxə ödənişsiz təqdim edilməsi üçün müvafiq sayda nüsxələr ayrılınsın (siyahı əlavə olunur).

3. “Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit standartlarının tətbiqi problemləri” mövzusunda keçirilmiş Mühasiblərin və Auditorların III Avrasiya Forumunun materiallarının nəşr etdirilmiş kitabının qalan nüsxələri müqavilə qiyməti ilə məqalə müəlliflərinə satılmaq üçün ayrılınsın və satış qiyməti 10 (on) manat müəyyən edilsin.

4. “Şəffaflığın artırılmasında beynəlxalq maliyyə hesabatları və audit standartlarının tətbiqi problemləri” mövzusunda keçirilmiş Mühasiblərin və

Auditorların III Avrasiya Forumunun materiallarının nəşr etdirilmiş kitabının paylanması və satışı ilə əlaqədar müvafiq işlərin aparılması Auditorlar Palatası Aparatının reklam, kommer-siya və yayım meneceri N.İsmayılova tapşırılsın.

5. Auditorlar Palatası Aparatının İnformasiya texnologiyaları üzrə mütəxəssisi R.Ələkbərova tapşırılsın ki, həmin kitab barədə məlumatı Palatanın internet saytında yerləşdirsin.

**ŞURANIN SƏDRİ**

**V.NOVRUZOV**